

AZƏRBAYCANDA TERRORA QARŞI MÜBARİZƏ TARİX VƏ MÜASİRLİK KONTEKSTİNDE

(əvvəl 2, 3 və 4 oktyabr tarixli
saylarımda)

Həmin vaxt "П-ский" imzası ilə "Terror haqqında" başqa bir məqalə də dərc olunmuşdu. Müellif terrorun qəçiləz iş olmasının ilə bərabər, həm də faydasını xüsusi qeyd edirdi. Terrorun baş vermesinin meyari kimi məqsədönlük fikri irəli sürüldürdü. O, Rusiya anarxistlerinin terror aktlarını iki kateqoriyaya böldürdü: "motivli" və "motivsiz" terror aktları. Anarxistlər motivli terror kateqoriyasına cəmiyyətdə tanınan, məşhur insanların törətdikləri böyük həqszılıqlara, cinayetlərə görə öldürülməsi, motivsiz terrora isə her hansı burjua məkanına, o cümlədən kafe və restorana və s. ictimai məkana bomba atmaq, xırda burjuaziyaya mənsub insanların, fəal olmayan düşmənlerin, az tanınan adamların öldürüləməsi faktını aid edir, ancaq bu formanı, prinsipce, müsbət qarşılamışdır.

"Буревестникъ" jurnalının açdığı müzakirədə iştirak edən tanınmış anarxist Maksim Dubinski isə "Bizim vəzifələr" adlı məqaləsində yazdı: "Anarxizm hakimiyyəti və dövləti bütün təzahür formallarında inkar etməkdir". O, dövlət strukturlarını ixtisaslaşdırılmış zorakılıq orqanları, dövlətin özünü isə təkmilləşdirilmiş zorakılıq orqanı adlandırdı. Sosial təməyülli inqilabları, sosialist-dövlətlərini qəbul etmirdi, onları xəstəliyə bənzədir və belə bir sual verirdi: "Məgər xəstəliyi orqanizmə xeyir verəcək bir funksiyaya çevirmək olar? Xəstəlik məhv edilməlidir, bu, tarixi zərurətdir".

Anarxist Y.Yefimov isə "Ağrılı məsələ" məqaləsində terroru "sinfi mübarizə əsərləri" adlandırır və qeyd edirdi ki, cəmiyyətdə iqtisadi-siyasi bərabərsizlik, ədalətsizlik hökm sürdükə, terror da davam edəcək və sinfi mübarizənin yaratdığı imtiyazlardan istifadə edənər ondan könüllü əl çəkmək istəmədikləri üçün terrora əl atırlar. Onun qənaəetine görə: "... terror əməkçi insanların ən amansız və qəddar düşmənlərini dövriyyədən çıxarmaq, fəhləsinin istismarçılarını cilovlamaq, onlarda müəyyən qorxu hiss yaratmaq və onlara cinayetlərinin cəzasız qalmayaçqlarını xatırlatmaqdır. Nəhayət, terror aktı fehlələri inqilablaşdırır, onları mübarizəyə səsləyir". Y. Yefimov da "motivsiz terroru"

qəbul etmir, hətta onun əks-təbliğat olub sinfi mübarizə işinə ziyan vuracağıni bildiridi: axı, ictimai yerdə burjuaziyadan başqa, digər orta təbəqənin, əməkçi insanın, istismar etməyən sosial təbəqənin nümayəndəsi də ola bilər. Y.Yefimov fərdi terroru dəstəkləyirdi, onun fikrincə, terror sinfi mübarizədə anarxistlərin yoluna əngəl olanları bir-bir aradan götürüb, özlərinə onlara bir-aşağı qəbul etməyən təbəqədə var idi.

"Бунтарь" jurnalı da bir neçə il sonra bu mövzuya münasibət bildirmişdir. Burada dərc olunan silsilə məqalələrdə o tip terror "terror xatirinə terror" deyə təsnifatlaşdırılmış, onun kütle tərefindən "əbədi əzabkeşlərin" "əbədi xoşbəxtlərə" qarşı akti kimi qəbul edilməsi qənaəti vurğulanmışdır.

Göründüyü kimi, çar Rusyasının müxalifətçi dairələrində siyasi qəsəbət müxtəlif olmuşdur. Bu tendensiya dövrün ədəbi-mədəni mühitində də hiss edilirdi.

O dövrün tanınmış yazıçı Leonid Andreyev bağ evini terrorcular üçün sığınacaq etmişdi.

Məşhur yazıçı Maksim Qorkinin Moskvadakı şəhər mənzilindən terrorcular bomba hazırlamaq üçün laboratoriya kimi istifadə edirdilər. M.Qorki terrorculara maddi yardım da göstərirdi.

Rusyanın liberal düşüncəli elm adamları, pedagoqlar, həkimlər, hüquqşunaslar arasında terrorculara maliyyə yardımçıları toplanır, sığınacaq yerləri verilir, silah və partlayıcı əşyaları gizlətməkdə, saxta sənədlər hazırlamaqdə onlara havadarlıq edilir və bütün bunları özlerinin vətəndaşlıq borcu kimi dəyərləndirməyə çalışırlırdı. Həmin vaxtlar Rusiya cəmiyyətində zorakı mübarizə üsuluna böyük rəğbet hiss olunurdu. Bu məsələdə dolayısi ilə hakim dairənin də müəyyən rolü vardı. Çünkü hakim dairə ekstremizm və inqilabi terrorun qarşısında aciz qalmasının səbəbini öz düşməninin gücünü böyütməklə sığortalayırdı. Beləliklə də, əslində terror və terrorçunun nüfuzu artırdı. Hakimiyət dairələri terroru "inqilabi mübarizə forması" adı verməklə, ictimaiyyət isə terrorçunu "əzabkeş" məqamına yüksəltməklə tərəfdiləşmiş aktın və terrogen situasiyanın cəmiyyətdə ciddi səviyyəyə çatdığını etraf etməli olurdular. Bu yoluñ yolçuları gənc qızların sevda arzusu və məhbəbbəti idi.

Ictimai-siyasi durumda bu cür vəziyyət imperiyanın hüdudlarında məhz siyasi tətiller, nümayişlər etmək ehtirasını, mövcud qanunlara tabe olmamaq, quldurluq, yolkəsənlilik etmək həkim dairəni güzəşte doğru aparmaq məqsədini gücləndirirdi. Dövrün inqilabçı-siyasetçiləri arasında terroru dəstekləməyən təbəqədə var idi.

Rusiyadan Azərbaycana gelən müxtəlif radikal qrup mənsubları, xüsusilə də onların arasına sizmiş erməni əsilli separatçılardır. Burada monarxiyanın əsaslarını dağıtmak şüarlarına sığınaraq, "erməni məsələsi"nin reallaşması məsləki yolunda fəaliyyət göstərir, regionda yayılan inqilabi ideyaları realizə etmek üçün terror eməllərindən geniş istifadə edirdilər. Hədəsələr süreyle milli-dini rəng almağa doğru irəliliyirdi. Terror bu müstəvəde erməni tərəfinə ən çox tətbiq etdiyi taktika idi.

Çar Rusyasında həm iqtidar, həm də müxalif qüvvələr "erməni amili"ndən faydalanaraq regionda hərbi-siyasi niyyətləri尼尼 həyata keçirməkdə israrlı olduqları üçün erməni separatçılığına loyal münasibət bəsləyirdilər. Erməni şovinistləri də bu durumdan azərbaycanlılar arasında qorxu yaradır, "Güllənin dili", "Yaşasın zorakılıq və ölüm" başlıqlı intibahnamələr yayaraq onları yaşıdlıqları torpaqlardan köçməyə məcbur edib, boşalmış el-obaya sahib çıxırlırdı. Vətənəşmək siyasi romantikası erməniçi ictimai-siyasi həyatın əsas məqsədi və son mənasına çevrilmişdi. Ermənilər üçün yeni olan neft biznesində yerli iş adamlarını aradan götürürək bu sahədə xüsusi qüvvəyə çevrilmək üçün reketçilik və terrorçuluğa başlanılmışdı. Həmin dövrə Azərbaycanda da "iqtisadi terror" (fabrik-zavodlarda yanğınlar tərədilir, bəhali dəzgahlar qəsdən sindirilir, iri burjuaziyanın xüsusi mülkiyyətine hücumlar təşkil olunurdu; bu cür özbaşınlıq o həddə çatmışdı ki, hətta rusiyalı anarxistlər də Bakıda bu cür təxribatla məşğul olan erməni əsilli anarxistləri təqnid edirdilər) deyilən bir terror növü geniş yayılmışdı.

Qeyd edək ki, "Difai" 1917-ci ildə fəaliyyətini dayandırıqdan sonra erməni terroru yenidən siyasi-herbi sərbəstlik hiss etməyə başlamışdı; bu sərbəstlik erməniçi silahlılarının bolşevik silahlı dəstələrinin hərtərəfli köməyiyle 1918-ci ilin mart-aprel aylarında Azərbaycanda etnik və dini mənsubiyətinə görə kütłəvi qırğınlarda neticələnmişdir. Azərbaycanlıların genosidinə rəhbərlik edən S.Şaumyan bu qırğında daşnakçı hərbi birləşmələrin və terrorcuların gücündən tam faydalananmışdı. O, tövərətdiyi dəhşətli cinayətdən cəmi iki həftə sonra - aprelin 13-də Lenine məktub yazaraq haqsız qanlar bahasına qazandığı hakimiyəti möhkəmlətmək üçün ondan pul yardımını və rabitə-ötürüçü radiostansiyaya istəmişdi. S.Şaumyanın başçılığı ilə Azərbaycanda tərəfdilən genosiddə xüsusi amansızlıq göstərən terrorçu Daşnak-

sütyun partiyası az sonra növbəti dəfə bolşeviklərə xəyanət etmiş, eser və mənşeviklərə koalisiyaya girərək ingilis hərbi qüvvələrini Bakıya dəvət etmişdi. Siyasi xəyanətə baxmayaraq, Lenin daşnaklarla milli-mənəvi ittifaqda olan Şəumyanı cavab məktubunda (14 may 1918-ci il) bolşeviklərin erməni terrorcu qüvvələrə faydalanaq taktikasına müsbət yanaşmışdır: "Əziz yoldaş Şəumyan!.. Sizin möhəkəm və qəti siyasetinə məftunuq. Bacarıb həmin siyaseti, indiki çox çətin vəziyyətin şəksiz tələb etdiyi çox ehtiyatlı bir diplomatiya ilə birləşdirin, - onda biz qalib gelərik".

Bələliklə, imperiyada yaranmış xaosdan maksimum yaranmaq niyyətində olan erməni şovinistləri terror aktları vasitəsilə azərbaycanlılar arasında qorxu yaradır, "Güllənin dili", "Yaşasın zorakılıq və ölüm" başlıqlı intibahnamələr yayaraq onları yaşıdlıqları torpaqlardan köçməyə məcbur edib, boşalmış el-obaya sahib çıxırlırdı. Vətənəşmək siyasi romantikası erməniçi ictimai-siyasi həyatın əsas məqsədi və son mənasına çevrilmişdi. Ermənilər üçün yeni olan neft biznesində yerli iş adamlarını aradan götürürək bu sahədə xüsusi qüvvəyə çevrilmək üçün reketçilik və terrorçuluğa başlanılmışdı. Həmin dövrə Azərbaycanda da "iqtisadi terror" (fabrik-zavodlarda yanğınlar tərədilir, bəhali dəzgahlar qəsdən sindirilir, iri burjuaziyanın xüsusi mülkiyyətine hücumlar təşkil olunurdu; bu cür özbaşınlıq o həddə çatmışdı ki, hətta rusiyalı anarxistlər də Bakıda bu cür təxribatla məşğul olan erməni əsilli anarxistləri təqnid edirdilər) deyilən bir terror növü geniş yayılmışdı.

Həmin dövrə hər partianın strukturunda "Terror şöbəsi"nin olması həmin partianın nüfuzu və imkanlarının göstəricisi kimi qəbul edildi. Siyasi imic məsəlesi o həddə çatmışdı ki, formal olsa da, partiya təşkilatının tərkibində terrorcular saxlamaq vacib idi. İctimai-siyasi hadisələrin inkişaf tendensiyasına uyğun olaraq bəzəi Azərbaycan siyasi partiyaları terror əsasından, əməkçi təşkilatları yaratmaq meyli gücləndikcə, gizli sərt güclə mübarizə forması tədricən özünün ilkin xarakterini - "fərdlərə qarşı" taktikasını dəyişirdi, çünkü bu üsul artıq səmərəli metod hesab olunmur-

birgə iclasında yerli hakimiyət orqanları-na qarşı terror törətməyin əleyhinə qərar çıxarımlıdılar.

AXC-nin rəhbərliyi də terrorun əleyhinə çıxan siyasetçilər olmuşdur. Azərbaycanda milli azadlıq hərəkatının görkəmli nümayəndəsi Mehəmməd Əmin Rəsulzadənin Stalin ilə dialoq fonunda Azərbaycan dünyagörüşündə terrora olan müxalif baxışı duymaq mümkün kündür. O yazdı: "Mən terrorun bir sistem olaraq faydalı olduğunu düşünmənin doğru olmayağı izah etmək istedim. Fransa inqilabından bəzi misallar getirməye başladım.

O, bir az dinlədi və:

- Yox, - dedi, - yanılırsınız, terrorun, hələ kütłəvi terrorun tarixdəki rolü mühümdür. Biz bolşeviklər, təbii ki, şəxsi terroru qəbul etmirik. Bunun faydası yoxdur. Bu, eserlərin sistemidir. Fəqət kütłəvi terror başqa, onu qəbul və tətbiq edəcəyik. Bunu faydası isə şübhəsizdir, - deyə davam etdi.

- Bir adamı öldürməkdən, əlbəttə, bir şey çıxmaz; bir çox adamı birdən öldürmək ki, kütłəvi bir təsiri olsun, - dedi və əlavə etdi: "Biz tərbiyə etmək üçün xalqa kütłə halında təlim verəcəyik, bu təlimatımızda asanlıqla uymalar üçün onları lazımlı gələcək tələb olunmalıdır".

Ümumiyyətlə, XVIII əsrin sonu, XIX əsrin əvvəllerində başlayaraq dünya miqyasında müstəmləkəçilik əleyhinə, milli məxtəriyyət uğrunda hərəkatlar baş qaldırmışdı. I Dünya müharibəsi (DM) ərefəsində və ondan sonra silahlı üsyən hazırlamaq haqqında ictimai-siyasi düşüncələr daha geniş yayılmışdı. Bu tip siyasi ambisiyalar fonunda terrorcu təşkilatlar yaratmaq "dəb" formasına çevrilmişdi. XIX əsrin sonları - XX əsrin əvvəlləri Avropa qitəsi ilə yanaşı, dönyaın digər yerlərində yüksək mənəsəb sahiblərinə qarşı qəsdər tərəfdilər. XX əsrin 20-ci illərdən başlayaraq terror mübarizə üsulu kimi faşist qrupları arasında da geniş yayılmışdır. Ümumdünya ictimai-siyasi prosesində siyasi partiyalar, parlament təsisatları yaratmaq meyli gücləndikcə, gizli sərt güclə mübarizə forması tədricən özünün ilkin xarakterini - "fərdlərə qarşı" taktikasını dəyişirdi, çünkü bu üsul artıq səmərəli metod hesab olunmur-

du. Lakin 1934-cü ildə Fransanın baş naziri Bartunun ölümündə dörd ölkənin "əli" müəyyənləşdirildiyi üçün bir sıra beynəlxalq qərar və qətnamələr qəbul edilmiş, beynəlxalq terrorçuluğun yayılmaması üçün dünya birliliyi təcili müvafiq tədbirlər görməyə çağırılmışdır. Həmin dövrə bəzi ölkələr terrorun qarşısını almaqda müəyyən işlər görməyə başlamışdır. Digərləri isə, əksinə, terrora dəstək verməkdə israrlı id. Bu gün dünyaya dehşətlər yağıran müasir dövrün ikili standartlar paradigməsinin əsası, həmin günlərdən gücləndirdi.

Və XX əsrin ortalarında terror solçuluq elementi kimi baxılmışdır. Lakin onu milli azadlıq uğrunda mübarizənin bəzi formaları ilə, etnik özünü müdafiə elementi ilə eyniləşdirən müəlliflər də vardır. I DM-dən sonra isə terrora aid qruplar sağçılar və separatçılardan, hətta həmin dövrün nasional-sosializm ideologiyalı təşkilat və dövlətlərindən dəstək görmüş, kömək almışlar. Bu tipli əlaqələrin tərkibində şovinist hissələri coşdurmaq istiqaməti güclü idi. Bolşeviklər I DM-də çar Rusyasının hərbi-siyasi səbətsizliyindən istifadə edərək 1917-ci ilin noyabr ayında "Bütün həkimiyət sovetlərə" şüarı ilə silahlı əməkənlərə qəbul etmişdilər. Bunu "qəsd" adlandıran mənşeviklər və eserlər sovet hökumətini tanımadı, bəzəi qəsəbətə qarşıdır. Bolşeviklər də opponentləri ilə mübarizədə bu formadan çəkinmək fikrində deyildilər. Bələliklə, 2 sentyabr 1918-ci ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin iclasında "burjuaziyaya və onun əlaltılarına qarşı kütłəvi qırımı terror" siyasi devizi ilə mübarizə elan edilmişdi. Və siyasi leksikona "qırmızı terror" deyilən yeni ifadə daxil olmuşdu. Bələliklə, terrorun oxşar sistemindən terrorun özüne kecid arasında kompleks bağlılıqlar özünü ifadə mərhələsinə keçmişdi. Bu mərhələnin təzahür formallarına Azərbaycan coğrafiyasında da rast gəlinmişdi. Azərbaycan "qara terror"a qarşı mübarizəyə başlamaq ərefəsində idi.

Elçin CABBAROV,
filologiya elmləri namizədi.